

Şuşada ömrə bərabər gün - Fatehlərdən gələn məktub

“Adını dağlara yazdım”- Şəhidlərdən gələn məktub

ARZULARIMDAN YÜKSƏKDƏ DAYANAN ŞUŞA

Bu günlərdə özümü Həcc ziyyətindən qayıtmış kimi hiss edirəm. Şuşaya sefər etdiyimi eşidən her kəs iş yoldaşları, yaxınlırm, doğmalarım yaşadır bù hissi mənə. Hər kəs təbrik edir, üzüme sevinc və həsədqarışq bir ifade ilə baxır. Bütün bu təbriklerin, xoş sözlərin, parlayan gözlerin arxasında Şuşaya olan böyük məhəbbəti hiss etməmək imkansızdır. Daşına, torpağına igidlerimiz qanı cılınmış bu şəhər könəlmürüm Kəbəsidir. Şuşanı gərmək mənim yarımqırmalı qalmış uşaqlıq arzum iddi. Onun haqqında danışılanda təsəvvürümüz zirvələrdəki qartal yuvası canlanardı. Mənim üçün o qədər elçatmaz iddi, nə zamansa gedə biləcəmim xəyal da etmirdim. Arzulardan da yüksəkdəydi mənim Şuşam. Ve bir gün mənə “Şuşaya gedir-sən” deyiləndə sevincimdən nitqim tutuldu, təşəkkür belə edə bilmədim.

ŞUŞAYA APARAN YOLLAR

Şuşaya aparan yollar an az onun özü qədər gözəldir. Payızın yüz boyası

xib, səni qarşidakı təpənin başına çatdırında buludun, dumanın içindən çıxıb parlayan günü, geri baxınca da aqappaq bulud denizinin içindən çıxıb gəldiyini görürsən. Bax, beləce buludlara baş vura-vura yol gedirsin. Sanki bir gündə bir neçə gün yaşayırsan. Şuşa dəniz səviyyəsindən 1500 metr yüksəklidə yerləşir. Bu zirvəyə çatana qəder yol səni istər-istəməz yorur və ağlından yalnız bu keçir: **“Biz rahat maşında “yorulduq” deyiriksa, o yolları piyada, risk içinde, gecə-gündüz demədən belində ağır yükle piyada gedən aslan oğullarımız ne qədər eziyyət çəkiblər”**. Yollar getirib bizi çıxarı Daşaltı kəndinə. Ətafdakı bütün evlərinin yanında, divarlarında gülə izləri qalıb. Hiss olunur ki, her qarış torpaq uğrunda gərgin mübarizə gedib. Divarları aslanlarımıza yazıları bəzə-

O, bütün gün bizimlə birlikde olacaq, gəzdiyimiz, gördükümüz yerlər barədə ətraflı və maraqlı məlumat verəcək. Zaur xaricdə böyük, xaricdə təhsil alsa da vətənpərvər insan olduğunu kəlmələrindən sözüllür. Qarabağ, xüsusən Şuşa tarixi ilə bağlı her xırda təfərrüat bilir, öz bildiklərini də böyük həvəsle danişir. Şuşada hər daş tarix qoxuyur və o, bu tarix qoxuyan daşlarra siğal çəkərək sevgiyle danişir. Otelde on üst mərtəbəyə yerləşdik. Otağa giren kimi, ilk işim balkona çıxıb ətrafi seyt etmək oldu. Balkondan bütün Şuşa ovçunun içindəyim kimi aydın görünür. Cox da böyük deyil. Baxınca deyirsən ki, düşüb piyada gəzəsi olsam, bu başından o başına getmək 1 saat zamanımı alar. Amma sonra küçə-küçə, ciğir-ciğir gəzincə fikrin dəyişir. Cox lengimədən Şuşanı

əsgər son dileyini, son istəyini yazıb beləcə. **“Nigar, məni unutma”**. Gülə iziyələ parçalanmış başqa bir yazı - **“Mədinəm”**. Belkə də Mədinənin bu nakam sevgidən xəbəri belə yoxdur.

*“Adını dağlara yazdım, zalimin qızı,
daha nə isteyirsən?”
“Əminəvəsi, atan verməsə,
qaçıracam”*

*“Tarix yazdıq tarixə”
“Şəhərin sahibləri gəldi”
“Biz gedərik, Vətən qalar”
“Vətən+sevgi = Şuşa”
“Oğlumun adı Şuşa olacaq”*

DANIŞAN ŞƏHƏR

İndi Şuşa böyük bir tikinti meydənının xatırladır. Hara baxırsan qazıntı, tikinti, yol, su, elektrik xətleri çəkən fəhlələr. Traktorların, yük maşınlarının səsləri bir an kəsilmir. Şəhərdə, əsasən fəhlələr və hərbici lər yaşayırlar. Hamısı boşalmış evlərinə yerləşiblər. 30 illik işğal dövründə ermənilər 1-2 bina istisna olmaqla heç nə təkməyiblər. Var olan binalarda ya-

rin yaşandığı evə çevrilib. Ondan bir neçə küçə aralıda bir zamanlar “Şuşa” qəzeti redaksiyasının yerleşdiyi bina dayanır. Qalın divarlarından hiss olunur ki, lap qədimi tikiliyi. Ermənilər damını, pəncərələrini, qapılarını söküb aparıblar. Zaur Həsənov deyir ki, bunu qəsən ediblər, cünki zamanla yağış, külək dam-sız divarları onsuz da uçurub dağıdır.

Şuşanın özünməxsus memarlıq ansamblı olub. Evlər Bakıda alışdırılmış kimi çox böyük deyillər. Kiçik, daşdan hörlülmə, çox zaman ikimətbəli, ön tərəfdə el işləri ilə bezədilmiş taxta evyvanları ilə yadda qalıb Şuşa evləri. İndi o evlərin ancaq xarabaları qalıb. Tək-tük evlərin qarşısında həmin taxta evyvanları görəmək olur, onlar da uculmuş, dağlımış vəziyyətdə. Möhkəm bir külək əsərən qoparıb aparacaqmış kimi. Bir zamanlar sənatoriyaya dincəlməyə gelənlərin əy-leşdiyi, indi xəzan vurmış, sovrulmuş, piləkənlərini, asfalt örtüyü ilə basmış balaca bir bağa girinər. Viran qalmış, solmuş gülüştəndir. Bir zaman Şuşada küçələrə səliqəle qara çay daşları döşəniblər. Yolların daşını da söküb aparıb düşmən.

Babalarımızın dediyi bir məsələ yadına düşür. Bağ baxarsan bağ olar, baxmazsan dağ olar. İçində yaşayırıb, amma özlərininkin deyil dey si-

**Tarixə tarix yananlar -
Səma şəhərində bir gün**



ile qələm çaldığı düzlərdən, meşələrden qırıllaraq keçir Zəfer yolu. Ətrafda son baharın yaşıllığı ermənilərin işğaldən azad edilmiş torpaqlarımızda törfəndi ayibi gizlətmək üçün baş qaldırıb sanki. Füzulinin işğaldən azad edilmiş ərazilərinə qədəm basıriq. Yol kənarlarında sıx-sıx “Minalar-dan qorun” lövhələri görünür. Uzanıb gedən boş çöllər bir zamanlar yurd yerləri olub. O kəndlərin, o şəhərlərin, bir zamanlar isti ocaq olmuş o evlərin yerində hər birinin hündürlüyü 2-3 metri keçməyen ucuq-sökük barıllar qalıb sadəcə. Nə ciğir, nə yol qalıb, sadəcə çöllər səpələnmiş xərəbeler var. Mühərribən bir qurbanı da təbiətdir. Minalanmış çöllər, atılan minaların, məmmillerin təsiri ilə kökündən qopmuş, yıxılmış, qurmuş minlərlə ağac, biçilmədiyi üçün yanıb qalıbmış arpa, buğda zəmili baxdıraqça insanın üryəini sizlədir. Yol kenarlarında tek-tək yanmış düşmən texnikiyi görür. Təbət hər nə qədər güclü ve gözel olsa da, mühərribən yaralama daşıyır və bu izləri gizlədə bilmir. Dağları, dərələri aşdıqca bir-birinən fırıldırıb mənzərələr göz oxşayır. Qırıllan “Zəfer yolu” derəye enince dərələrdə yatmış bulud topasının içine düşürsən, düşüntürsən ki, hava soyuqdu, qaralıq düşdü. Yol üzüyuxarı qal-

yir. Özüne Cin Samir adı vermiş əsgər qardaşım isə bu döyüşlərin arasında tarix üçün bəməzə mesalı da qoymağ unutmayıb. Daşaltıının gireçiyindəki ucuq-sökük bir evin üzərində “Cin Samirin restoranı” yazıb, bir qədər irelilikdən sonra, yenə Cin Samirlə rastlaşıraq, bu dəfa özüne alqış deyib Vətən oğlu - “Eşq olsun Cine”. Yəqin ki, təpədəki bu evi düşməndən temizləyəndən sonra yazılıb. Az sonra (yəqin ki, esgərlərin gecələdikləri evdir bu) bir evin divarına “Cin otelə xoş geldiniz!” yazıb eyni xətt. Cin Samirin və dostlarının el işlərinin yanından gülümsəyərək keçirik. Şuşa qapısı az iriləde görür. Səbirsizlənir, ruhumuz üçün. Zirvələrdə möğür-mögür yellənən bayraqımız, qayaları qanadları altına almış Şuşa görünür. Şuşanın girişində hərbici lər qarşılıyib sənədlərimizi yoxlayırlar. Bu sənədlərimizi yoxlandıq dördüncü postdur, yoxlama aparanlar öz əsgər və polislərimizdir. Bu da bizi sevindirir. Güllərlə qarşılıyib, yol göstərirəl.

BU QALA DAŞLI QALA

Səhər saat altında başlayan yolculuğumuz günorta saatlarında başa çatır. “Xarıbülbül” otelinin qarşısında bizi böyük ehtiramla Şuşa Dövlət Qurğu idarəsinin içtimaiyyətli Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov qarşılıyır.

gözəmeye çıxırıq.
Hər addımdında Şuşanın deyil, tarixin tozlu səhifələrinə qədəm basırsan. İgid babaların qılınc səsleri, “Ərim gəldi” qayasında yar yolunu gözleyən qız-gəlinlərinin çekdiyi bayilliəri eşidirən sanki.

*“Bu qala daşlı qala,
Çinqilli-daşlı qala,
Qorxuram yaz gelməyə,
Gözlerim yaşlı qala.”*

“Ərim gəldi” qayası özü ayrıca bir əfsanədir. Ərləri döyüşlərə və ya uzaq səfərlərə gedən gelinlər bu qaya-yıxa çıxıb Şuşaya getirən yolları baxar, uzaqdan qaraltı görünce də “Ərim gəldi” deyib sevinmişlər. Elə qaya da adını buradan götürüb. Sədaqətin, həsrətin heykəlidir bu qaya.

ŞUŞA FATEHLƏRİNDƏN MƏKTUBLAR

Hər addımbaşında mühərribənin nefəsini hiss edirsin burada. Her evde, hər binada güllə izləri, o güllə izləri qədər de divar yazıları. Döyüşlərimiz qələbə eyforiyası ilə dolub-dəşən duyuşlarını yazırlar. Küçələri gezdiçə divar yazıları danışır bizi. Hərəsində bir hiss, bir duygu, bir hikayə. Kimiləri yurduna salam göndərib, kimiləri adını daşlara hekk edib. Belkə də geri gəlməyəcəyini hiss edən bir

yiblər. Heç bir temir, bərpa işləri görləməyib. Ona görə də köhnə binalar, evlər uçulub, dağlıb. Xüsusən tarixi əhəmiyyətli tikillərin mehv olması üçün cəhd ediblər. Məsələn, adı məktəb binalarının, içində yaşadıqları 5 mərtəbəli yaşayış evlərinin bir balaca qayığısına qalsalar da, Xurşud Banu Natəvanın, onun atasının, babasının, Üzeyir bəyin evlərini söküb dağıdiblər. Qalan, sadəcə bişmiş kərpicdən tikilmiş qalın divarlarıdır. Hər kəsin gəlib gördüyü mərkəz küçələri yox, kol-kos örtən yolların, cığırların aparlığı arxa məhellələri de görmək istəyirmək. Yolların asfalt örtüyü çıxdan ucułub, dağlıb. Belədəmiz Zaur Həsənov biza köhnə bir binanın qalıqlarını göstərir. Azərbaycan yazarı, jurnalist, dramaturq, eyni zamanda, böyük pedaqoq Süleyman Sani Axundovun yaşındığı ev qalmış bir zamanlar. İndi sadəcə 4 divarı qalıb. “Qorxulu nağılların” yazılılığı o ev qorxulu realıqlara şahidlilik edib, qorxulu nağılla-

ğal, tumar çəkməyiblər. Sadəcə sümüürüb. Bildikləri qədər sovurmuş, sümüürümüş, adlarını layiq olan şəkildə yaşamışlar Şuşada. Vəhşi qəbile kimi.

Şuşada bu gün görülen işləri əs-lində hələ yenidenqurma, bərpa işləri adlandırmış olmaz. Bu, böyük planın hələ başlanğıcı, girişi. Bu güne qədər edilənlər ilkin yerləşməni asanlaşdırmaq üçün özüne şərait yaratmaq işləridir. Otellər tikilib və tam güclüye işləyir. 2 böyük market, kafe və restoran da var. Hər kəs burada işləmekdə məmənudur. Görülecek işlər çoxdur, planlar möhtəşəmdir. Tarixi nümunələri qorumaq şərtile Şuşa yenidən tikilecək, evvəlindən qat-qat böyük və qüdrəti olacaq. Onu abad, cənnət kimi görəcəyimiz gün çox uzaqda deyil - “Belki yarın, belki yarından da yakın”.

(davamı növbəti sayımızda)

İlhamə Rəsulova